



BAĞIŞLA, MUSA YAQUB

Deyir, möcüza gözləmək əvəzinə
atrafinizdakı möcüzələrin fərqiñə
varın. Doğrudan, atrafımızda o qə-
dər gözəlliklər var ki, lazımsız səbə-
lərin onları ört-basdır etməsinə, üs-
tələməsinə izn veririk, görməzdən
gəlirik, lazımı qiymətini vermirik,
varlığına şükür etmirik və itirəndən
sonra qədrini bilirik ki, o zaman da
çox gec olur...

...Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə,
Bir də göracəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var, amma
Dilimda şışşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatırəm uzaq...
Onda bilacəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq...

"Ədalət"çilər yenə ad günlərini
qeyd etmək üçün təbiət qoynuna sə-
yahət etdilər. Bu dəfə yurdumuzun
ecazkar güşələrindən biri olan İsmayılliya. 28 ildir ki, bu ənənə davam
edir və nə qədər bu kollektivin başın-
da Aqil Abbas var, yəqin ki, belə də
davam edəcək. Amma mənə heç cür
qişmat olmur sevdiyim kollektivimlə
birgə səyahət. Əvvəlki illərdə bu, o
qədər də təsir etməmişdi. Amma bu
il...

İsmayılli deyəndə ilk yadına düşən
Buynuz kəndi və Musa Yaqub olur hə-
mişə. Orda bir doğmam, əzizim var
sanıram. Orda bir müqəddəs yurd və
o yurdun dayağı bir müqəddəs insan
yaşayır mənim üçün. Adətən ilk baxış-
dan insanların xarici görkəmi nəzəri cəlb
edər. Gözəl xarici görkəm sevdirsə də
tanıldıqca "o" deyilsə uzaqlaşırsan,
yanıldığına təəssüf edirsən. Amma
elə insanlar var ki, içinin nuru, şölesi
üzüna elə yansır ki, daxili aləminin
sehri elə möcüzələrə aparır ki, insan o
sehri aləmə necə düşdүүünün fərqində
olmur və o nurun sahibi də qarşı-
sındakına mələk timsalında görünür.
Musa Yaqub da həmin insanlardan bi-
ridir.

Onu çoxdan görmürdüm. Görmür-
düm deyəndə ki, bircə dəfə yaxından
canlı-canlı özünü, şeir oxuduğunu,
gözəl, səmimi nitqini Əbülfət Mədə-
toğlunun 50 illik yubileyində izləmiş-
dim. Amma televiziyyada, radioda,
mətbuat səhifələrində onun şeirlərini
oxuduqca, ifasını izlədikcə təkrar-tək-
rar istedadına, səmimiyyətinə məftün
olurdum. Şeirlərini elə gözəl oxuyur
ki, heç bir qiraqtı o şeirləri onun özü
kimi oxumaq bacarığına malik deyil.
Həmin yubileydə unutmayacağım bir
özəllik də o idi ki, Bakıda görünməmiş
şaxta, qar vardi. Hər tərəf buz bağla-
mışdı. Avtobus marşrutları belə, doğ-
ru-düzgün işləmirdi. Heç kim isti oca-
ğından çıxmış istəmədiyi elə bir ha-
vada Musa Yaqub İsmayıllıdan şairin
dəvətini qəbul edib, onun qəlbini se-
vindirmək, təbrik etmək üçün gəlmış-
di. Bu, insanlığın ən gözəl nümunəsi
idi. İçiyələ çölü bir olan insanlar həmi-
şə sevilirlər.

Gümrah idi o zaman, həm də çox
gözəl əhvalda idi. O, ayağa qalxar-
qalxmaz qonaqlar ümumi fikir birliyi
ile şeir istədilər. Heç kəsi incitmək is-
təməyen bu səmimi insanın şeirlərini
öz ifasında dinləmək elə zövq verdi ki
mənə, hələ də unuda bilmirəm. O yu-
biley diskini həm də Musa Yaqub şei-
rinə, ifasına görə dəfələrlə izləmək is-
təmişəm. Hərəkətləri də gözümün
önündədir:

**Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab vermasın,
Sən mənə verdiyin əzabə görə!**

Sevgiya bax, sevgiliyə münasibə-
tin ölçüsüzlüyüne, sadəliyinə bax!
İçində qırıldığı əzabin sevdiyinin
çəkməməsi isteyinin səmimiliyinə
bax! Şeiri söylərkən özü də əyilib su-
ala döndü, o sevgi əzabını sanki bir də
yaşadı şair, bunu hiss etməmək müm-
kün deyildi...

Bu xatırlamalar "Ədalət"çilərin ne-
çə gündü six-six paylaşıqları İsmayılli, Musa Yaqublu şəkillərdən sonra
daha da sıxllaşdı. Onların bu istirahə-
tinə baxıb fərəhəlsəm də, içimə elə
bir təəssüf da çökdü ki, anlatmaq çox
çətindi. Dağ adamı, poeziyamızın dağ
boyda güvənci, palidi, çinari, daşı,
meşesi, çeşməsi... Musa Yaqubun
xəstə hali içimi sizlətdi. Təbii ki, insan
da elə təbiət kimidir baharı, yayı, pa-
yızı, qış var. Bir də var həmişəbahar
- yaddaşlarda, xatırələrdə həmişəca-
van, həmişəyaşar olan insanlar ki,
Musa Yaqub onlardandı. Amma onun
zəifləmiş cüssəsini görünce özümü
çox qınamıdım. Nə problemim olursa ol-
sun, onu ziyanət üçün getməyə dəyər-
di... Çox da uzaqda deyil, amma ziya-
rətini hər dəfə yubadıram.

Şamanı xatırladır mənə həmişə bu
müdrik insan. Həm xarici görkəmi,
həm də yurd sevgisi, ocaq mühafizə-
karlığı ilə. Sanki Şaman duasıyla yur-
dunun, el-obasının dayağıdır, onu bu-
raxıb bir yərə gedərsə, məhv olar bu
yurd onszuz. Alışdırımız ənənələri də-
yişdi Musa Yaqub - tanınmışları gör-
mək üçün Bakıya can atan şeir, poe-
ziya sevərlərin yonları İsmayılliya
doğru döndərməyi bacardı. Göstərdi
ki, kənddə də böyük ədəbiyyatın bö-
yük yaradıcısı olmaq mümkündür. İndi
Buynuz deyəndə Musa Yaqub, Musa
Yaqub deyəndə Buynuz xatırlanır.

Bağışla Musa Yaqub, gözəl insan,
müdrik ağsaqqal, dəyərli şair, səni zi-
yarət üçün hər şeydən imtiina etmək
olardı. Bəzən qiymətlilərimizin qədrini
bilmirik, bugün-sabaha salırıq. Sonra
da siz dediyiniz kimi, onda da çox gec
olur...

Dünya onsuz da etibarsızdı, bir
gün aparacaq hər birimizi sonsuzlu-
ğa. Özün demisən axı,

**Vəfəsiz, dünyadan vəfa umanda,
Dünyaya adamın yazılı gəlir.**

Amma o günə qədər çox yaşa,
saqlam yaşa, əbədi həyata tələsmə,
bizə belə səmimiyyət hələ çox la-
zımdı, ona çox ehtiyacımız var. Ru-
humuzun qidalandığı əvəzsiz şeir-
lərinizdən məhrum etmə bizi!